

# Torpağa bənzəyən şair

(Kəmaləddin Qədim - 60)

**S**air Kəmaləddin Qədimlə tanışlığıımızın arasından qırıq illik bir zaman kəsimi keçir. Mən onu ilk dəfə Şərur rayonunda çıxan "İşıqlı yol" qəzətinin nəzdində fəaliyyət göstərən "Şərur qonçələri" ədəbi dərnəyində görmüşəm. Elə həmin dərnəkdə oxuduğu şeirlərindən də onu bir şair kimi tanımişam və sevmişəm. Təkcə şair kimi deyil, eyni zamanda da bir insan kimi də...

*Mən kiməm, nəçiyəm, sıradan biri,  
Nə qulam, köləyəm, nə xan adamam.  
Bir az göylərdəyəm, yaradan bilir,  
Bir az da aşağı baxan adamam.*

"Mən kiməm, nəçiyəm, sıradan biri". - deyən Kəmaləddin Qədim özünün dediyi kimi heç də sıradan biri olan şair deyildir. "Keçir məni bu çaydan" adlı birinci kitabından başlamış "Dünya qonaq sevən deyil" adlı sonuncu kitabına qədər uğurlu bir yaradıcılıq yolu keçmiş şairin çağdaş ədəbiyyatımızda özünəməxsus yeri vardır. "Qoymayın düşsün yerə, girin sözün altına" deyən şair daşıdığı yükün ağırlığını anlayan bir söz adamıdır.

"İçimdə, çölümde nə var, özüməm" deyən Kəmaləddin Qədim adı də qeyri adını görməyi, özünəməxsus deyim tərzi və poetik ifadə üslubu ilə də onu əks etdirməyi bacaran bir sənətkardır. Bu keşməkeşli yaradıcılıq yollarında da hər bir sınaqdan uğurla çıxır.

*Mən bu ömrü daha bərkdən,  
Boşdan çıxarıb gedirəm...  
Nəyim gəlmədisə xoşa,  
Xoşdan çıxarıb gedirəm...*

Onun şeirlərində təkcə doğuluğu Sədərək kəndinin deyil, bütövlükdə Azərbaycanın - Türk dünyasının ab-havası duyulur. Şairin hər bir şeiri öz duruluğu, dilinin sadəliyi, bədii hikməti, fəlsəfi düşüncəsinin dərinliyi ilə oxucunu özünə ram edir.



*Bir quşuna tay elə,  
Bir qurduna pay elə.  
Bulaq elə, çay elə,  
Axım qurağa gedim.*

Eyni mövzuya ayrı-ayrı bucaqlardan, kəsimlərdən baxmayı bacaran şairin poetik "məni" həminin qəbul edəcəyi bir formada, poetik biçimdə özünü əks etdirir.

*Yoxdu əl uzadan mevvəsinə də,  
Güman ki, bənzəmir bar ağacına.  
Nə orden - medala dönür sinədə,  
Nə də ki, çıxarıb dar ağacına.  
Mən kimə yazıram bu şeirləri?....*

Kəmaləddin Qədimin əkdiyi ağacların barı, yəni şeirləri geniş oxucu kütləsi tərəfindən qəbul edilir. O, bu gün çağdaş Azərbaycan ədəbiyyatında həm də çox sevilən şairlərdəndir.

Vətən, yurd, torpaq sevgisini İlahi sevgi zirvəsinə qaldıran şair bu duygularını vətəndaşlıq yanğısı ilə qələmə alır.

*Bir yarasan, bitişməyən,  
Bir sevdasan, ötüşməyən.  
Sən, ey əlim yetişməyən,  
Sərvətim, dəfinəm Vətən?...*

"Üz tutub Şuşaya sarı, ulayan yalquzaq mə-nəm" - deyən şairin yaradıcılığında Qarabağ möv-zusu özünəməxsus yer tutur.

*Hər külək döndərib, yel əyibdirəsə,  
Bir şey ki, səsi də öz səsi deyil.  
Göyçəsiz, Təbrizsiz ölməyibdirəsə,  
Şuşasız, Laçinsiz ölsəi deyil.*

"Bu millət ölməyi bacarmır hələ" - deyən Kə-maləddin Qədim xalqının ağrı-acılarını onunla birgə yaşayan təkcə vətəndaş deyil, eyni zaman-də bu ağrı-acıları poetik bir dillə, ürək yanğısı ilə yaradıcılığında əks etdirən bir şairdir.

*Uğrunda döyüldüyümüz,  
Bu kəm baxtdan utanırıq.  
Səcdəyə əyildiyimiz  
Bu torpaqdan utanırıq.*

*Məqamında dillənməyən,  
Qardaş, söz də sözmü bəyəm?...  
Şuşasında yellənməyən,  
Al bayraqdan utanırıq.*

\* \* \*

*Beşimiz satmışıq, yüzümüz alaq,  
Yığulsın yollardan gözümüz, alaq.  
Aлаq, Qarabağı özümüz alaq,  
Aлаq, özümüzə sataq yenidən.*

Bu yanğılar hər kəsin bildiyi yanğı olsa da, Kəmaləddin Qədim bu yanğıları könül süzgəcindən keçirərək özünəməxsus bir şəkildə poetik sö-zün gücü ilə cilalayır.

Onun şeirlərində adamı daha çox özünə cəlb edən bədii formada söz oynatmaları, çevirmələri-dir.

*Üzüm gəlmir yaşamağa,  
Üzümdən çıxıram artıq....  
Ömür adlı bu nizamdan,  
Düzümdən çıxıram artıq...*

Kəmaləddin Qədim çağdaş ədəbiyyatda bəlkə də ən məhsuldar, yəni çox yazan şairlərdəndir. Poetik təbinə və istedadına güvənən sənətkardır. Qoşma, gərəyli kimi klassik şeir üslubundan daha çox və məharətlə istifadə edən əvəzsiz şairdir.

*Bu səfərin, nizamın, düzümün gücü,  
Doğrumun gücü, düzümün gücü.  
Nədən görünməsin sözümün gücü,  
Gör neçə mövladan, xocadan gəlir.*

Kəmaləddin Qədim sözə ömür verən şairlər-dəndir. Onun qələminin gücünə bələd olduğum üçün təmənna edərdim ki, şair qardaşım klassik şeirimizin digər növlərində - təcnis, ciğalı təcnis, dodaqdəyməz və s. şəkillərində də qələmini sınasın. İnanıram ki, şeirimizəancaq uğur gətirə bilər.

Mənim üçün isə Kəmaləddin Qədim hər şey-dən əvvəl, Vətən torpağına bağlılığı, sevgisi ilə hər kəsdən daha çox seçildiyinə görə, elə torpağa bənzəyən şairdir.

*Rənginə bax payızında yarpağın,  
Mən yarpağa, yarpaq mənə bənzəyir.  
Məndə bütün çaları var torpağın,  
Mən torpağa, torpaq mənə bənzəyir...*

**Ələsgər Talıboğlu**  
şair-publisist,  
Azərbaycan Yaziçilər Birliyinin üzvü,  
Məmməd Araz mükafatı laureanti

